



■ Rəvan Cavid

Nə isə baş verəcəksə, bu özünü ya hədsiz xoşbəxtlik hissi, ya da sarsıcı ağrı ilə bürüze verəcək. Əger torpağın altında cucerən toxum varsa, torpağın üstü çatlayacaq. Ruh bədənin bütün maddi vəziyyətlərini tərk edirə, ya ruhun özündə, ya da onu daşıyan cisimdə bir əlamət olmalıdır. Qalanı taleyin və olacaqların ixtiyarındadır. Əlbette, haqqında danışcağız dahi “tanrıni öldürməş”, ruhuna azadlıq vermiş, ondan əski olan hər şeyi sindirmişdi. Nə qədər anarxist, radikal cəbhədə görünən də, içindəki mənəviyyatın böyüküyündən o da qaca bilmədi. Ömrünün sonlarında “Zərdüşt belə deyirdi”, “İnsanca, xeyli insanca...”, “Dəccal”

# Nitsse necə dahi oldu?

kimi əsərləri niyə yazdığını özünə durmadan sual etdi və gəncliyində ona təsir etmiş müəlliflərdən yola çıxaraq tamamilə başqa tehlillər qələmə aldı. Təbii ki, “Ecce Homo” Nitsşenin özünü və yaradılılığı inkarı deyil, əksinə, onu daha sivil şəkildə insanlara çatdırma vasitəsidir. Hırsı bir qədər soyumuş, illər əvvəl öldürdüyü tanrıya bir az da təslim olmuşdu. Onun ruhunun bədənini tərk etdiyi zamanlar həm yorğun hal aldı, xəstələndi, həm də keçmiş onu mənən daha fərqli düşüncələrə atdı. O indi dayanmadan anasını, xəstəliyini və yazdıqlarını düşüñür, axtardığı üst insanı öz içində tapırdı. Özünə qayıldırdı. Yola çıxdığı ruhun məcrası elə onun mənbəyi idi. Özə qayıdır Nitsşenin bizim bir o qədər yaxşı bələd olmadığımız başqa bir dahiyyə çevirirdi və bütün bu prosesləri “Ecce Homo”da yazuirdi.

Onu dahi edən şeylərin başında dekadentliyi gelirdi. Məhz nihilizm də ona bu cür yoluxmuşdu. Öz ölümünün vaxtını müəyyən etmiş, həmin zamandan geriye sadəcə dekadent ruh halı ilə mübarizəyə başlamışdı. Atası ölen gün Nitsse öldü və anası ilə bir evdə yaşamağa başladı. Bu cümlə qədər ziddiyətli bir taleyi. Tənəzzül dövründən sonra Gənəş doğmuşdu. Anti-dekadent təsiri bağışlayan üfüqlərdə gənc dahinin anarxist fikirləri boy atıldı. Tolstoyun “Etiraflar”ını xatırladan “Ecce Homo”da yazır ki, bütün sehv qərarları və məglub olduğum anlar məni qalib etdi. O daha yaxşı yolu səhv getdiyi cişirlərlə tapır. Nitsse anlayır ki, əgər biz həqiqətən bu və digər şeyləri bacarmalıqsa, istənilən qərarda qalıbik. Egoistlik? Bir neçə il qabaqkı əsərlərində bunu yazsaydı, sizinle razılaşardım. Amma Nitsse artıq özünü tapmış və ruh halına qovuşmuş bir düha kimi əllərimizin arasındaki kitabdadır.

## “HAMINIZ MƏNİ İNKAR EDƏNDƏ SİZ GERİ QAYIDACAGAM”

Görünür, özünü necə qəbul etdirə biləcəyini anlamışdı. Və ya lap əvvəldən ünvanın hara olduğu biliirdi. Əlbəttə, biliirdi. Kimdən? Hötedən.

Dinlərin əmr etdiyi bütün məfhumları sindirmişdi. Onun sənəti bu idi. Bu cür sənətkarlıq nümayiş etdirə bilirdi. Özündən əvvəl nə var idisə, şərtsiz hər birini inkar etməklə. Necə deyərlər, inkar mübarekdir. Yenilikdir. Və daha azaddır. Nitsse yazır:

## “MƏN ÖZÜMLƏ MÜBARİZƏ APARMIRDIM, KİLSƏ BUNU SEVMİRDİ...”

Kilsənin istədiyi “özümlə mübarizə” şübhəsiz insanın nəfsi ilə bağlı əlamətlərdir. Nitsse bu əlamətlərdən arındığı üçün ona maraqlı deyildi. O, nəfsini təribə etməklə məşğul olmaq istəmirdi. Buna görə allahın inkarını şərtsiz qəbul etdi və oxuduğu müəlliflərin arasında ateist olanları daha diqqətlə araşdırıldı. Allahın varlığı və yoxluğu özünə qayıdışda maraqlandıracaqdı - “Ecce Homo”da. Ona qədər isə həqiqətən “bəşəriyyətin ri-



## QİDALANMAQ

Nitsşeni Tanrıının varlığı və yoxluğu problemindən daha çox qidalanma rejimi narahat edir. Gündəlik prosesi necə idarə etməli ki, həm əxlaqa, həm də ruha yüksəliş versin? Nə ilə qidalanmağımız vacibdir və bizim mətbəximiz heç də kitabxanamızdan sonra gəlməməlidir.

istəyirəm; Paris və Basel. Niyə Paris? Çünkü Nitsşedən əvvəl də, sonra da Paris dünyanın mədəniyyət mərkəzi olaraq qaldı. Və onun nəinki muzeyləri, salonları, rəqs meydanları, hətta gecə barları, yeraltı kafeleri, pabları da tarixə nadir istedadlar gətirdi. Onlar essenin əvvəlində misal çəkdiyimiz toxum kimi yerin altından cürcədilər. Niyə Basel? Çünkü Nitsşenin yaradıcılığının ən dırğın dövrü bu şəhərdə yaşandı. O, demək olar ki, heç nə yaza bilmədi bu şəhərdə. Lakin etiraf lərə yer verdiyi kitablarını da Bazeldən geri döndə qələmə almağa başladı.


## İSTIRAHƏT

Növbəti bənddə Nitsse istirahətindən danışır və bu zaman sadəcə bir feldə istifadə edir: oxumaq. Kimləri oxuduğunu yazacağam, amma önce gəlin mütaliyə verdiyi dəyərin nə qədər yüksək olduğunu sübut edən məqamları deyim. Nitsse bir yazıçı kimi oxumağın daha fərqli bir şey olduğunu vurğulayır. Bir növ yazıçılar yazmayanda belə bu işlə məşğul olduları kimi. Onun hər şəyə skeptik yanaşması da bununla bağlıdır. Oxumadan əmin olmamaq görmədən inanmamaq kimidir. Nitsşenin dini dünyagörüşü haqqında uzun-uzadı mühazirəyə ehtiyac duyulsayıdı, yəqin ki oxuduğu imzaların nə qədər “təhlükəli” olduğunu asanlıqla anlayardıq. Nitsse özünü dahi adlandırır və bunun təməlində yorulmadan, xüsusi vəhyle oxumağının dayandığını etiraf etməkdən çəkinmir. Onun əbədi dostları da mütaliə prosesində tanış olublar. Məsələn, Stendal.

## ŞEİR

Nitsşenin nənəsi Hötenin mühitinə yaxın biri olub. Hətta onun obrazı gənc şairin gündəliyində Mutqen olaraq çəkilir. Nitsse şeirlə rəğbətlə yanaşan bir ailədə böyüdü. Və o dövrün ən geniş yayılmış janrlarından öndə gedənə şeir, poetika Nitsşeyə təsir etməyi bacardı. “Ecce Homo”da şairlik haqqında ən yaxşı fikri Henrix Heynedən öyrəndiyini yazır. Onu və özünü “alman dilinin Tanrısı” adlandırmadan çəkinmir. Corc Bayron, Höte və başqa dəhilərin də şeir menyusunu vərən Nitsse musiqi haqqında danışmağa başlayanda almanın bu sənətdən məhrum olduğunu deyir. Ümumiyyətlə, kitab boyu Nitsşenin alman icmasına qarşı xüsusi nifrəti, acığlı hiss olunur. Səbəbinə mənim kimi siz də bilirsınız, ona görə üzərində dayanıram. Birinci hissəni şairlər haqqında dediyi o möhtəşəm cümlə ilə bitirmək istəyirəm:

“Şairlər öz həqiqətlərini o həqiqətin qarşısında dayanacaq gücü olana qədər çəkirlər, sonra isə təslim olurlar, öz əsərlərinə tab gətirə bilmirlər...”



fahını” düşünən üst insanın xarakteristikalarını müəyyən etməli idi. Nitsse üçün mükemməllik təlqin edilən dəyərlərin heç biri deyildi. Onun arzuladığı insan bütün hiss instansiyalarından yaxa qurtaran, duyu selinə atılmayan və sentimentalliğin hər növ formasını redd edəndir. İnsanları unutmaq onlara verdiyimiz ən böyük azadlıqdır. Bunun üçün onları getmək istədikləri yerdəcə qoyub yola davam etmək lazımdır. Nitsşenin fəlsəfəsi acımaq, yazılı gəlmək ifadələrini qəti qəbul etmir. O, şeirin də ən sərt nümunəsini sevir. Fəlsəfənin ən maksimal yanaşan məktəbini seçir. Və ən vacibi, hansı ki bu nüansa yenə qayıdacəq, bərabərlik və birlilikdək kimi qulaq bəzəyən, insanı özündən kənarlaşdırın nəşnələri deyil, təkliyi, onun özü ilə gətirdiyi küncələri tərif edir.

Hər halda Nitsse ilk və son olaraq bu kitabda özünün dahi olduğunu əminliklə qəbul edir və heç də nihilsit olmayan, dekadent təsir bağışlamayan təhkiyə ilə onu ruhi yüksəliş gətirən çox sadə amilləri yazır.

Nitsse onu dahi edən amillər sırasında coğrafi qüsurları və şəhərlərin nə qədər taleyə təsir edə biləcəyindən danışır. Maddələr mübadiləsinə şəhər atmosferinin təsirini, bu təsirin isə bir dahiə yarada biləcək fövqəl güclərindən yarım sehiyə yazır. Adını çəkdiyi şəhərlər arasında ikisinin üzəridə bir qədər dayanmaq

## İOLIM

Nitsse onu dahi edən amillər sırasında coğrafi qüsurları və şəhərlərin nə qədər taleyə təsir edə biləcəyindən danışır. Maddələr mübadiləsinə şəhər atmosferinin təsirini, bu təsirin isə bir dahiə yarada biləcək fövqəl güclərindən yarım sehiyə yazır. Adını çəkdiyi şəhərlər arasında ikisinin üzəridə bir qədər dayanmaq